

Cahidə YAQUBOVA

AMEA-nın Folklor İnstitutu

e-mail: cahidey1996@gmail.com

MƏMMƏD ARAZ POEZİYASINDA VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNA FOLKLOR MOTİVLƏRİ KONSTEKTİNDƏ BAXIŞ

Xülasə

Xalq yaradıcılığında və Məmməd Araz poeziyasında vətənpərvərlik, doğma yurda məhəbbət və sədaqət kimi ülvı hissələrə rast gəlinir. Vətənpərvərliyin təbliği vətənini qorumaq üçün hər cür fədakarlılığı gözə alacaq şəxslərin yetişməsinə təkan verir. Xüsusilə də, burada vətənə məhəbbətin, milli-mənəvi dəyərlərin aşınmasına ədəbiyyat aləminin rolu danılmazdır. Məmməd Arazın poeziyasında və şəhəri xalq ədəbiyyatında vətən mövzulu nümunələr çoxdur. Belə ki, şeirlərdə şairin öz elinə, torpağına, xalqına möhkəm bağlı olduğu aydın sezilir. Azərbaycan xalqı düzümü, mərdliyi, mübarizəsiylə tarixə adını qızıl hərflərə yazmışdır. Xalqın vətən məhəbbəti şairin diliylə şeirdə bədii əksini tapır. Atalar sözlərində, bayatlarda, nəğmələrdə, dastanlarda yurd sevgisi xüsusi önəm kəsb edir. Vətənin müqəddəsliyi, düşmənlərdən qorunması kimi məsələlər folklorumuzda, Məmməd Araz yaradıcılığında yüksək pafosla tərənnüm edilir. Bu cür nümunələr vətənpərvərlik hissini yaranmasında mühüm faktor kimi qiymətləndirilir.

Açar sözlər: folklor, vətənpərvərlik, Bozqurd, xalq, Məmməd Araz

Cahida YAGUBOVA

A VIEW ON THE TOPIC OF PATRIOTISM IN MAMMAD ARAZ'S POETRY IN THE CONTEXT OF FOLKLORE MOTIVES

Summary

In folk art and poetry of Mammad Araz, there are sublime feelings such as patriotism, love and devotion to the homeland. Propaganda of patriotism promotes the development of people who will make all kinds of sacrifices to protect their homeland. In particular, the role of the world of literature in inculcating love for the motherland and national-moral values is undeniable. There are many examples of patriotism in Mammad Araz's poetry and oral folk literature. Thus, it is clearly seen in his poems that the poet is firmly attached to his country and nation. The people of Azerbaijan have written their name in golden letters in history with their endurance, courage and struggle. The love of the people for their homeland is reflected in the language of the poet. In proverbs, bayats, songs and epics, people's love for the country is especially expressed. Issues such as the sanctity of the homeland, protection from enemies are glorified in our folklore, in the works of

Mammad Araz. Such examples are considered an important factor in creating a sense of patriotism.

Key words: folklore, patriotism, Bozkurt, people, Mammad Araz

Джасида ЯГУБОВА

ВЗГЛЯД НА ТЕМУ ПАТРИОТИЗМА В ПОЭЗИИ МАМЕДА АРАЗА В КОНТЕКСТЕ ФОЛЬКЛОРНЫХ МОТИВОВ

Резюме

В народном творчестве и поэзии Мамед Араза присутствуют такие повышенные чувства, как патриотизм, любовь и преданность Родине. Пропаганда патриотизма способствует развитию людей, которые пойдут на все возможные жертвы ради защиты своей Родины. В частности, бесспорна роль мировой литературы в воспитании любви к Родине и национально-нравственным ценностям. В поэзии и устном народном творчестве Мамед Араза много примеров патриотизма. Таким образом, в стихах видно, что поэт крепко привязан к своему народу, земле и народу. Своей выносивостью, отвагой и борьбой азербайджанский народ вписал свое имя в историю золотыми буквами. Любовь народа к своей Родине отражена в языке поэта. В пословицах, баятах, песнях и былинах особенно выражается любовь народа к родине. Такие вопросы, как святость родины, защита от врагов, воспеты в нашем фольклоре, в произведениях Мамед Араза. Такие примеры считаются важным фактором в формировании чувства патриотизма.

Ключевые слова: фольклор, патриотизм, Бозкорт, народ, Mamed Araz

Giriş. Məmməd Araz xalqına, elinə bağlı şairdir və bunları onun müəyyən şeirlərində görmək olar. Onun üçün elini-obanı qorumaq, vətən uğrunda mübarizə aparmaq müqəddəsdir. Şairin vətən haqqında “Əsgər məktubu”, “Vətənsiz məhəbbət”, “Vətən mənə oğul desə”, “Bizi vətən çağırır”, “Ata millət, ana millət, ağlama”, “Ayağa dur, Azərbaycan!” və sair şeirləri var.

Məmməd Araz vətən oğluna müraciət edərək gözünü sil, ayağa qalx deyir. Vətən oğlu ayağa qalxaraq üfüqə, sərhəddə, sərhəddin kəməndinə baxmalıdır. O, gücünü toparlayıb içindəki qorxu, narahatlığı böğaraq ölümlə qalımı bir-birindən ayırd etməlidir. Düşmənə içindəki qorxu göstəriləməlidir, əks halda düşməndən bundan fürsət bilib istifadə edər. Qorxu hissi qovulmalıdır ki, düşmənə amansız olunsun. Vətən oğlu Bozqurd kimi düşmənə dik baxsa, düşmən məglub olacaq, bircə səsiylə min səs dinəcək. Bozqurd səsiylə həttə daşa dönüb susanlar da dil açar:

Gözünü sil, Vətən oğlu,
ayağa qalx!

Üfüqünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinin kəməndinə bir yaxşı bax!

Dur, içindən qorxunu boğ,

Ölümünlə, qalımı ayırd ele.

Dur, içindən qorxağı qov,

Dur, özünü Bozqurd ele!

Bir səsindən min səs dinər,

Neçə-neçə daşa dönmüş dinməz dinər! (1, s.132-133)

Məmməd Arazın “Bozqurd” simvolundan istifadəsi folklorumuza çox önem vermesindən irəli gəlir. Türk xalqı vətənini qorumaq üçün hər zaman vuruşmağa hazır olmuşdur. Türkler onların bu xüsusiyyətlərinin Bozqurdularla eyniyət təşkil etməsinə görə “Bozqurd”-u özlərinə simvol biliplər. Qədim türkələr bozqurdaları xilaskar, yol göstərən obraz kimi təsəvvür edirdi. Bu barədə Elvin Babayev “Qədim türkələrin inanc sistemində bozqurd motivi” məqaləsində yazmışdır:

“Bozqurd” və ya “göy saçaklı qurd” adlanan heyvan yalquzaqdır. Yalnız müəyyən zamanlarda zühur edir. Yəni o, heyvanlar kimi təbiətdə yaşamır. Ancaq ehtiyac olduğunda, türkələrin çətin zamanında üzə çıxır. Adının “Bozqurd” olması da müqəddəsliyini göstərir. Müqəddəs qəbul edilən və tanrışal sayılan qurd deyil, məhz “Goyqurd” və ya “Bozqurd”du. Qurd heç vaxt türkələrde sitayış edilən varlıq olmamışdır. Qurd Tanrıının təcəlli etdiyi varlıqdır. Göytürk hökmərləri və Çingiz xan üçün qurdun təcəllisi Tanrıının anlara bir müjdəverməsi mənasına gelirdi. Çingiz xan çətin vaxtlarda çəkildiyi dağda qurdun ona görünməsi ilə Tanrıının ona ilahi bir xəbər verdiyinə inanmışdır” (5, s. 102).

Məmməd Arazın 1975-ci ildə “Əsgər məktubu” şeirində bir əsgərin dilindən vətənə olan sevgi göstərilir. Yeni nəğmələr zülmüzmə edilir. Əsgər təfəngi nəğməsiz darıxır. Onun dilindən sözüllən nəğmələr həm təfəngi darıxmağa qoymur, həm də Vətən daşını isidir. Əsgərin vətənə böyük məhəbbətindən qəlbində yeni nəğmələr yaranır. Sərhədçi əsgər əlindəki təfəngi, dilindəki nəğmələrlə qeyrəti və inamıyla vətənin keşiyində dayanaraq qoruyur. Şeirlər və nəğmələrsiz təfəng lal-kardır. Onlar sərhəd küləyiylə həmsöhbətləşir, birlikdə darıxmır. Bu birlilik vətən keşiyində dayanan əsgərin barmaqlarında təfəng tətiyinə güc-qüvvət, cəsarət olur. Qəlbən gələn şeirlər əsgəri daha güclü, möhkəm olmağa ruhlandırır:

Nəğməsiz darıxır əsgər təfəngi.

Bir əsgər qəlbində qopan zülmüzmə

Bir Vətən daşını isidəcəkdir.

Bir əsgər yazar ki: “sərhədçi yəm mən,

Əlimdə təfəngdir, dilimdə şer.

İnamla, qeyrətlə qorunur Vətən,
Bunlarsız silahlar lal-kardır” – deyir.
Bir nəğmə Əsgərin dodaqlarından

Sərhəd küləyinə həmsöhbət olar.
Bir nəğmə əsgərin barmaqlarında

Tətiyə söykənən cəsarət olar (1, s. 289).

Vətənpərvərlik, vətən sevgisi Azərbaycan xalqının ta əzəldən qanında vardır. Bu mövzuda yetərinəcə şeirlər, hekayələr, əsərlər yaradılmışdır. Mübarizlik vətənini sevən hər bir kəs üçün ən vacib amildir. Vətənini sevməyən, qorxaq insan öz elinin, yurdunun qədrini bilməz. Hər cür zülmü, əsarəti görən xalqımız vətənini qüdrətli və yenilməz görməyi arzulayır. Bunlara görə də, yeri gələndə biz düşmənə qarşı amansız olmuşuq. Ümumiyyətlə, xalqın gözündə yurdun azadlığı uğrunda mübarizə mütqəddəs hesab edilir. Səfər Ələkbərov “Folklorda estetik və əxlaqi fikirlər” kitabında vətənpərvərlik haqqında yazır:

“Azərbaycan folkloru dini-feodal əxlaqının əksinə nikbinlik və mübarizlik ruhunda olub, vətənpərvərlik, humanizm, xalqlar dostluğu ideyaları ilə çox zəngindir. Təsadüfi deyildir ki, şifahi xalq yaradıcılığı dünyəvi əxlaq normalarının formallaşmasında rol oynamışdır. Bu cəhətdən Azərbaycan folklorunda öz bədii ifadəsini tapan vətənpərvərlik fikirləri diqqətə layiqdir. Bu fikirlər folklorda rəngarəng bədii boyalarda və səhnələrdə öz ifadəsini tapmış, xalqın milli azadlıq mübarizəsi ilə qırılmaz surətdə bağlıdır. Bir tərəfdən, xalq onu daim əsarətdə saxlamağa, ana yurdun təbii sərvətlərindən məhrum etməyə, hüquqlarını əlindən almağa çalışan daxili zülmkarlara, digər tərəfdən, torpağımıza göz dikən, onu əsarət altına almağa çalışan yadelli qəsbkarlara qarşı tarix boyu amansız mübarizə aparmışdır” (3, s. 61).

Oğuz eli həmişə öz döyüşkənliyi, qeyrəti, cəsarətiylə seçilib. Sədaqət, düşmənə boyun əymək, qorxmadan ölümə getmək oğuz elinin ən ümdə xüsusiyyətlərindəndir. Oğuz elinin igidiyi gələcək nəsillərin qanına hoparaq vətənə məhəbbəti gücləndirmişdir. Hətta atalarımız, babalarımız vətən haqqında dəyərli sözlər demişdir. “Gözsüz yaşamaq olar, vətənsiz yox”, “Üzünü xalqa çevirənin arxası möhkəm olar” və sair bu kimi atalar sözleri vətənimizə nə qədər bağlı olduğumuzu göstərir. Dava günü gələndə mərd igidlər at çaparaq meydana çıxar, düşmən savaş edəndə qorxmadan vurub atdan yerə salar. Cəsur, igid qəhrəman savaş meydanından qaçmaz, yağı düşmənə qan uddurur və qılinc çəkərək düşməni lərzəyə gətirib heyif alar. İgidlərin qəzəbi düşməni də heyratə getirir. Qorxaqlar igidlərdən gizlənərək xəlvətcə baş verənləri izləyir, qarşılara çıxmaga cəsarət edə bilmir, cünki onların qarşısında nə qədər zəif olduğunu bilir:

Mərd igidlər dava günü gəlibdi,
At sürüb meydana çıxan gündü bu.

Müxənnətlər tər savaşa varıbdı,
Vuruban atından yışan gündü bu.

Comərd igid heç qaçarmı meydandan?
Qılinc çəkib hayif alaq düşmandan,
Qorxaq kəslər boyun əyib peyhandan

Sinilib xəlvətdən baxan gündü bu (2, s. 359).

İgidin qolunda gücü-qüvvəti olar. Hamı onun mətin, cəsur olmasına arzular. Əgər başını elinin yolunda qoyarsa, elin, xalqın hörmətini qazanmış olar:

Qolunda var qüvvətin,
Arzum var olsun mətin.
El yolunda baş qoyan,
Qazanar el hörmətin (4, s. 20).

Nəticə. Vətən sevgisiylə ana sevgisi bir tutulur. İnsan anasına bağlı və dərin hörmət bəsləyirsə, vətənə də o cür yanaşır. Koroğlu, Qaçaq Nəbi, Babək, Şah İsmayıllı Xətai və başqa qəhrəmanların qoçaqlığı, el-obalarını qorumaqları üçün mübarizə aparmaqları gələcək nəsillərin vətənpərvər ruhda böyümələri üçün zəmin yaradır. Vətən olmazsa, xalq da olmaz, doğma torpağımız bizim varlığımız deməkdir.

ƏDƏBIYYAT

1. Araz M. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Lider nəşriyyat, Bakı: 2004, 231 s.
2. Koroğlu, Lider nəşriyyat, Bakı: 2005, 549 s.
3. Ələkbərov S. Folklorda estetik və əxlaqi fikirlər. Bakı: Gənclik, 1978
4. Azərbaycan bayatıları, Bakı: 2004, XXI-Yeni Nəşrlər Evi, 304 s.
5. Babayev E. Qədim türklərin inanc sisteminde Bozqurd motivi / Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin jurnalı, N5 (46), elibrary.az

Daxilolma tarixi: İlkin variant 14.03.2022
Son variant 03.04.2022